



Ali Mqaml Rhbrin 4 nmayndsi rdoann Bak xna dair byanat yaud

Ali Mqaml Rhbrin rqi Azrbaycan, Qrbi Azrbaycan, Zncan v rdbil vilaytlrindki nmayndlri Trkiy prezidenti Rcb Tayyib rdoann Bakdak xna dair birg byanat yayblar. Byanatn tam mtnini tqdim :edirik

Arannews: Ali Mqaml Rhbrin rqi Azrbaycan, Qrbi Azrbaycan, Zncan v rdbil vilaytlrindki nmayndlri Türkiy prezidenti Rcb Tayyib rdoann Bakdak :çxna dair birg byanat yayblar. Byanatn tam mtnini tqdim edirik !ldquo;Bismillahir-Rhmanir-Rhim&

Idquo;Hakim v ahid kimi (v ya ftva vermk mqdsi il) dananda, htta qohum(larnz& barsind) olsa bel, daltli olun. V (ritin sas v qollarn qbul etmkd) Allahn hd-peymanna kamil surtd vfa edin. Blk öyüd götürsiniz dey, (Allahn siz taprular bunlardr.” (nam sursi. av 152

slam ümmtinin snaye, iqtisadi, texnoloji v sair sahlrd hr cür hddindn artq geriliy gör qisasç v kinli dümnlr trfindn mühasiry alnd bir günd slam ölkiri v milltli arasnda hr hans bir grginlik, ixtilaf, .bdbinlik v nifrt varatmaq balanmaz bir qünahdr

Bu gün bütün slam ölkirind slam ümmtinin üzvlrinin v xüsusn mmurlarn dini borcudur ki, bölücü davranlardan, danqlardan v ümmtin .parçalanmasna sbb olan hr eydn çkinsin

Hammz bilirik ki, Qrbi Asiyann strateji bölgsi hr zaman slam dümnlrinin tamah sald v müslimanlarn izzt yeri olmudur. ndi d zalmlarn v sionizmin dyimz strategiyas budur. Bir az zka kifaytdir ki, dümnin mkrlı planlarn drindn baa dümkl Qrbi Asiya ölkirinin rsmilri v rhbirlri trfindn veriln hr hans bir fikir tdbir v yetkinlikl müayit .olunsun

Tssüf ki, Azrbaycann Dalq Qarabada qazand qlb üçün keçiriln parad zaman ölkimizin torpaqlarnn suverenliyi v birliyini hdf alan eirlr v nitqlr ssmdirildi. Sslndirnin fikrin sasn, bu eirlri vtnlrindn ayr olan iranllar bstlyiblr. 200 ildir ki, Sovet hökumti trfindn ana vtnlrindn, Baba Topra v tarixi vtnlrindn ayrlan 17 Qafqaz vilaytind yaayan iranllar hsrt eirlri oxuyur v hsrt eirlri il yaayrlar. Yax olar ki, sevgili ölkimiz ran tarixinin tdqiqatçlar hsrt eirlrini toplayaraq Türkiy prezidentin göndrsinlr ki, söhbtinin mtnini hazrlayarlarn ona n qdr böyük xyant etdiklirini v onu böyük bir rüsvayç hala salqlarn anlasn. Hsrt eirlrindn d üstün Gülüstan müqavilsinin imzalanmasndan sonra Qaraban Gülüstan bölgsindki ana vtnlrindn ayrlan iranllarn böyük mrc-tqlidlr yazdqlar ürk ardan mktublar var ki, zülmdn v namuslarna ialçlar trfindn ediln tcavüzdn nal edir v .Mücthidlrdn kömk istvirdilr

Br hyat tarixind bir çox hsrt eirlri yazlb. Ancaq iki növ hsrt eiri bütün hsrt eirlrindn n göz çarpan v ürkardcdr. Birincisi, Gülüstan v Türkmnçay müqavillri sasnda Sovet hökumti trfindn ana vtnindn v tarixindn ayrlan iranllarn hsrt eirlridir. Kincisi, ah smayl Xtainin ayrlmasnda qoulmu 25 milyon Anadolu lvisinin hsrt eirlridir. Tccüblüdür ki, ah smayln ölümündn

txminn 450 il keçmsin baxmayaraq, h̄l d Türkiynin Cem evl̄rind hs̄t .eirl̄ri oxunur

yanvar hadisl̄ri Sovet hökumtinin dalmas v azrilrin öz yurdllarna 19 axn etmsi rfsind dünya azrbaycanllarnn çox dayanql, köklü, ncib v qeyrtli bir simasn göstrdi. Bellikl, mlum oldu ki, vtn sevgi v mhbbt alovlar h̄l d ürkiyind yanr. Onlar bu addmlar il sübut etdilr ki, n unudulursa unudulsun, ana v hli-beyt () mnsubiyti .unudulmur

Nhayt, ritorika snti v siyast prinsiplri tlb edir ki, natiq elmi, siyasi v ictimai çkisinin azalmamas üçün diqqtl aradrdqdan sonra .fikirlrini ifad etsin

n kiçik tdqiqatç da bilir ki, hmin eirl̄ri söylyn xsin mqsdinin hyata keçmsi mümkün deyildir. Cnab Heydr liyevi yaxlqla yad edirik ki, ondan birlmk bard soruulduqda dedi: “Bu fikri qaldranlar dli !olmaldr!” Çünki l bdn birlmlidir. ksin devil

Hr ks bilmlidir ki, qonularla v bütün müslman xalqlarla yax qonuluq v m̄kdalq slam nqilabnn aparc prinsiplrindn biridir. Bu msl hr zaman Ali Rhbr trfindn vurulanmdr. Buna gör d ran, Azrbaycan v Türkiy bada olmaqla bütün müslmanlar bölgnin hssas vziyytind çox ayq olmaa v dümnin kompleks bölücü (separat, – red.) planlarnn altın .çevrilmmv çarrq

Son sözümüz budur ki, almlrin Rbbi olan Allaha hmd :olsun!”

Seyyid Mhmm̄d li Ali-Haim (Ali Liderin rqi Azrbaycandak (Tbriz, – red) (nümayndsi

Seyyid Mehdi Qureyi (Ali Liderin Qrbi Azrbaycandak (Urmiy, – red.) (nümayndsi

(li Xatmi (Ali Liderin Zncan vilavtindki nümavndsi

.(Sevvid Hsn Amuli (Ali Liderin rdbil vilaytindki nümavndsi

(Azr 1399-cu il (hicri-msi tavimil 22

(Rbivvus-sani 1442-ci il (hicri-amri tqvimil 26

.(Dekabr 2020-ci il (miladi tqvimil 12